

YAZIYA POZU YOXDUR



(Bu dəfəki qonağımız köhnə "qobustan"çı, inidəsə "Oğuz eli" qəzeti mənə qovuşaq "Yazıçı" buraxılışının baş redaktoru, yazıçı Azər Abdulladır)

Yenə gəldik yoluñ sonuna. Bu aksiyomadır, çünki ömür dediyimiz bir tərefli yoldur. Yaziya pozu olsayıdı, geri qayıtmaq mümkün olardı.

"...İNDİ ORDAN SƏRNİŞİNİ TÜRK OLMAYAN QATARLAR KEÇİR..."


Bu dəfəki qonağımız köhnə "qobustan"çı, inidəsə "Oğuz eli" qəzeti mənə qovuşaq "Yazıçı" buraxılışının baş redaktoru, yazıçı Azər Abdulladır

Azər Abdulla 1940-ci il aprel ayının 1-də Lök kəndində doğulub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsini bitirib. "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi, "Qobustan" toplusunda texniki redaktor vəzifələrində çalışıb.

Daha sonra "Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə elayıb.

Yazıcının "Bir durna qatariyiq", "Gedirəm gündoğana", "Səni gözləyirəm", "Beyaz çiçəklər", "Oyun", "Qəmərlidən keçən qatar", "Pədəşə" kimi bəddi-publisist kitabları onu ədib kimi tanıtdırıb...

AZƏR ABDULLA-75



3/2015

Qəzeti mənə

- Xoş gördük. Əhvalınız necədir?
- Xoş günlər, xoş illər, xoş ömrünüz olsun. Şükür Allaha! Ovqatım Azərbaycanımızın əhvalı - ovqatı kimidir.

- "Oğuz eli" qəzeti mənə "Yazıçı" xüsusi buraxılışının baş redaktorusunuz. Adından da göründüyü kimi buraxılış xüsusi təyinatlıdır. Belə bir buraxılışın yaranma zorurəti və sizə istədiyiniz "portret" i yarada bilirsinizmi?

- Ömrümün bu çağınan harda və necə fəaliyyət göstərməyiəmə baxmayaraq özümü

ədəbiyyat adamı hesab edirəm. Yazıçılara, ədəbiyyatçılara həsr olunmuş buraxılışlar ədəbiyyatda xidmətin bir formasıdır. Buraxılışın hər bir nömrəsi azacıq da olsa şairlərimizi, yazıçılardanın həyat və yaradıcılığını daha ətraflı, daha geniş tanıtmağa xidmət edir.

Fikir vermisinizsə buraxılışda qırx-əlli, bəzən də daha çox imza olur. Sixilmiş cümlələrlə hər kəs sənətçini öz baxış bucağından aćınaq, izah etməyə çalışır. Öncədən “bacardıqca qisa yazın” xəbərdarlığı verildiyindən müəllif, artıq sözlərdən, cümlələrdən arınaraq, demək istədiyi fikrin cecədən sixılmış şərəsini vermək zorunda qalır. Bəzən bir cümlənin daşıdığı mənə yükü bir hekayənin verdiyi informasiyadan, effektdən üstün olur. Sualınınız son hissəsi barədə. Nəcə-neyə dəyərlə buraxılışınız olsa da, yənə də özüüm o qədər rahat hiss etmirəm. Niş? Fikir verirsinizsə,

buraxılışların hamisində şair, yazıçılardan istedadına, saxavatına, mərdanlılığını, cəsarətinə, qeyrətinə, gözəlliyinə... gün işığı düşür, güzgüt tutulur. Ancaq yaxşı, gözəl tərəfləri göstərilir, özü də bəzən sıçrıntıyalı... Belə çıxır ki, bizim şairləri, sənətçiləri Tanrı qüsursuz yaradıb. Ancaq tərif!

Mənə haqlı olaraq “buraxılışlarınız bəy tərfinə oxşayır” deyərək irad tutanlar da olub. İrad tutanlarla demisəm, siza də deyirəm - mənim məqsədim sənətçini olduğu kimi, sözsüz ki, etika, abır-həya çərçivəsində oxucuya çatdırmaq olub. Ərkim çatan yaşlılarından buraxılış hazırlayanda bir neçəsini razılaşdırmaq, dilə tutmaq istədim, gəl sənənlə bağlı buraxılış daha maraqlı, daha səmimi, daha təbii formatda hazırlayaq,

dedim. Birisi “Bu eksperimenti mənimlə başlamaq istiyirsən?”, başqası “Yox, yox, lazıim deyil!”, digər biri “sən necə dostsan, ay ötüb, il dolanub, bərəmdə bir yaxşı iş görmək istiyirsən... dost var, düşmən var, ailə var...” deyiblər.

- **Sizca, biz niyə tənqidə hazır deyil?**

- Məmələkətin ab-havasından, suyundan yığrıldığumuzdan - nədəndi, mən də bilmirəm. Dediym adamlar Tolstoyun, Dostoyevskinin, Çaykovskinin, Tomas Mannin, Bomarsenin, Heminwayin, Nazim Hikmətin hayatından xoruz səsi eşitmədiyi əcəib faktları söyləyirlər. Ancaq özlərinin simic, qorxaq, yarınan, qısqanc, riyakar, satqın xüsusiyyətlərini mətbuatda çıxarılmamasına facia kimi baxırlar. Nohayat, Azərbaycanda manım istəyimlə razılaşan bir nəşər tapıldı. Dedi ki, ürəyin istədiyi kimi hazırlaya bilərsən.

- Kim idi o casarəti sahibi?

- Tofiq Abdin. Ancaq hayif, onin sağlığında maliyyə dəstəyi olmadıqdan layihə baş tutmadı. Dünyasını dəyişdən sonra Anar bəy dedik, sağ olsun, dorhal maliyyə məssələsinə boyun oldu. Ancaq Tofiq özü bu dünyada olmadıqdan, necə deyərlər, məzəri soyumamış dediyim variantda buraxılış hazırlamağa üzgün gəlmədi.

- Ancaq elə hesab edirəm ki, Tofiq Abdinin yubileyi ilə bağlı (60 illiyində) “Azərbaycan” jurnalında çap etdiridiyiniz portret yazısında siz öz layihəni gerçəkləşdirmisiniz. Etiraf edirəm bizim mətbuatda sizin o yazarınız qədər, sənətçini bu qədər real, tabii, həm səmimi, həm də, “qəddarlıqla” əks edən bir yazıya rast galmamışdım. O yazının ab-havasını sonralar gənc şair-yazıçı, publisistlərin yaradıcılığında

hiss elədim. Maraqlıdır, Tofiq Abdinin özü o yazını necə qəbul elədi?

- O yazının sonra qələminin gúcuna, ədəbi zövqünə inandığım neçə-neçə adamdan zənglər gəldi, məni alqışladılar. Ancaq Tofiqdən uzun müddət səs çıxmadı. Mən zəng edib rayını soruşanda “Oxumamışam, ancaq yazını tərifləyirler” - dedi. Bir həftədən sonra yenə zəng elədim. Yenə dedi ki, oxumamışam. Dediim, Tofiq, sən artıq orijinallığını, bənzərsizliyini, təbiiyini itirirsən. Oxumussan, görünür incimisən... Oxumamışsan oxu. Oxuyub görəcəksen ki, Azər Abdulla bu yazıyla mətbuatda heç kimə bənzəməyən, publisist kimi tanınan Tofiq Abdini ötbük keçib...

Bir həftədən sonra soruştum ki, nə oldu Tofiq, qisaca cavab verdi: “Ha, yaxşı yazdı”. İncisə də bu yazımı bəyəndiyini hiss etdim. Sonralar bir bərīmizə daha yaxın, daha saygılı oldu.

- Özünüüzü hənsi ədəbi nəslin nümayəndəsi hesab edirsiniz?

- Özümü yaşça 60-cılar, yaradıcılıq və az-çox tanınmaq baxımından 80-90-2000-ci il ədəbi nəslinin nümayəndəsi hesab ediram.

- Nəşr asərləriniz çox böyənilir. Ancaq tənqidçilərin hesabat xarakteri “Ədəbi yekunlar”ında yazar nəsildəşlərinin arasında adınza o qədər də rast gəlinmir. Bu nadən doğur? Ola bilsəm ki, yetərinə təhlükə olumursunuz?

- Bu sorğunuza nə qədər səmimi cavab versəm belə, qeybat kimi səslənə bilər. Bu sorğunu tənqidçilərə ünvanlaşanız daha adətli olar.

- Əsərləriniz daha çox təhkiyə üzərində qurulur. Şeirdən gəlmə emosiya və həssaslıq

özünü biruza verir. Şəir spontanlışı sevir. Sizcə, nərdə necə, spontanlı uğur gotirirmi?

- Yazma verdiyiniz dəyərə görə təşəkkürler. “Spontan” məsələsinə gəlincə, nəinki şair, yazıçı, rəssam, bəstəçi, balerina və yaxud cini obrazı döñə-döñə oynamış - yaratmış artistdə, həttə yer qazan fəhlədə, xörək hazırlanıb aşbazdə, ev xanımında gözlənilmədən “spontan” dediyin ruh yüksəkliyi, ovqat, gözlənilmədən aşib-dاشma olayı baş verə bilər. Bu oyanış işqlamı, havaylamı, qorxulamı, rəngləmi galır, sirlə bir məsələdi mənimcün.

- “Mismar” hekayəsində insan psixolojisiniñ dərinliklərini, çoxsaylı qatlarını təsvir etmisiniz. Ziya surutini həm də avtobiografik obraz hesab etmək olarmı?

- Bütün bədii obrazlarda, lap təbiət təsvirində belə müəllifdən bir işarti, bir nişanə olmalıdır. Çünkü sözər, cümlələr, hissələr, duyğular, yaşantular yaradıcı adamın qəlbindən, beynindən, ruhundan axıb galır. (“Kəpənək bayramı. Sağalmayan yaralar” səh. 182.) Belə ermənilər çox olmasa da az da deyillər. Yazıçılar olsun ki, belə ermənilər daşnak erməni qaragürühün qorxusundan bəzən susur, yaxud qorxularından istəmədən həmin şovinist qaragürühün iradəsinə tabe olurlar.

- “Qəmərlidən keçən qatar” hekayənizi qələmə alarkan “erməni xislatı” həla çıxları üçün açılmamışdı. Amma siz pafossuz, həyküysüz xislatı çox inca şəkildə açıb ortaya qoyduz. Bunu bərə sosial sıfariş kimi başa düşmək olarmı? O zaman qonşularla “dost” idik. O tərəfdən belə bir xəyanətin olacağını gözləyirdimizim?

- Sonuncu “Kəpənək bayramı” adlı nəşr kitabında bəs yazının besidenda da erməni - türk münasibətlərindən bəhs edilir. 1915-ci ildən bu yana üç dəfə qacqınlıq hayatı yaşamalı olmuşuq. Nənə-babalarından eşitdiklərim, onlardan da önce qan boynundan tutub türkə qarşı itələyən qüvvələr var, onda adamın erməniyə də yazılı gəlir.

- “Qəmərlidən keçən qatar” hekayəsində,

onların xarakteri barədə kifayət qədər anlaysım var.

Bu iki xalqın insanlarıyla bağlı yadimdə qalan olmuşları, əhvalatları qələmə alanda məqədən xəsən xətrinə ədalətlə olmağa çalışmışam. Monfi, tırvanc erməni tipləriyle yanaşı, xarakterlərində inyənin uluzu boyda işq gördüyüm “yaxşı erməni” obrazını da yazma gatırmadən çəkinməmişəm. “Yaxşı erməni” ifadəmə göra mən qanıyanlar, lap söylenərlə ola bilər. “Qanlı 20 yanvar” zamanı bacılıki erməni (Q. İ. Petoyan və Dorentev Qeorgi Rantoviç) yada salmaq istəyirəm. Bakının ayr-ayrı rayonlarında bir-birindən xəbərsiz yaşayın bu adamlar özlərinə qəsd ediblər. İntihadın qabaq yazıbalar (ölzərin xətti oldugu Moskvadan gəlmisi ekspert təsdiq edib): “ermənilərin uzun müddədən bəri türkərin başına gətirdikləri haqsız, nəhayət hərəkətlərdən xəcalət çəkdiyimə görə özünü öldürürəm”.

(“Kəpənək bayramı. Sağalmayan yaralar” səh. 182.) Belə ermənilər çox olmasa da az da deyillər. Yazıçılar olsun ki, belə ermənilər daşnak erməni qaragürühün qorxusundan bəzən susur, yaxud qorxularından istəmədən həmin şovinist qaragürühün iradəsinə tabe olurlar.

Erməni ideologiyasının əsası yalan, sisirtmə, böhtən, torpağa hərislikdən ibarətdir. Bu düşüncə zaman-zaman usaq bağçasından ali məktəbəcən səviyyəsinəcən insanların beynindən yeri iddiyindən həmin yalanları, illər ötükə, sonralar gerçəyə döndürülür. Düşünəndə ki, erməninin eşitdiklərim, onlardan da önce qan yaddaşıyla ötürülen duyuğu və hissiyatdan, iyimi iki il erməni əhatəsində yaşadığımdan,

eləcə də bir çox əsərlərinizdə yurd yerinə sevgi, eyni zamanda həsrat duyğusu məharətə öz bədii həllini tapıb. Yurd yeri mödr səzin üçün? Qəmərlidən yenə də qatarlar keçirmiş?

- Yurd yeri mənim üçün elə yazardıqlarımdır. Qəmərli - ermənilərin macət tapıb dəyişmədiyə yurd yerlərindən biriydi. İndi ordan sərnişini türk olmayan qatarlar keçir...

- Hansı ədəbi cərəyan yaradıcılığımız üçün doğma hesab edirsiniz?

- Mənə bütün cərəyanlar ötüb keçəndir. Ədəbi bədii cərəyan - gözəl yazmaqdır.

- Sizinçün nəşr yazmanın əsas qızıl qanunu hansıdır?

- Özündə istedad duyan üçün yorulmadan, inadla çox yazib çox oxumaqdır.

- Öğlümüz Alpay Azər də nəsrlə məşğuldur və müasir gənc yazarlar arasında seçilən imzalardan hesab olunur. Yaşın ki, bir ata, həm də bir yazıçı kimi onun yaradıcılığına təsirinə də yox deyil. Nasırınızda nə kimi oxşarlıq, yaxud nə kimi farq var?

- Galin bu sualını da tənqidçilərə, ədəbiyyatşunaslarla ünvanlayaqq. Birca onu deyə bilsəm ki, manım yazdığım Alpay, Alpayın yazdığını da man yaza bilmərem.

- Kitablarımı satırlı?

- Kafkanın ilk kitabıyla müqayisədə mənimki dəha çox satılır. (zarafat!)

- Hayatını ədəbiyyata bağlayan bir yazar olaraq necə dolanırımsız? Ədəbiyyat bu gün müəlliflərin dolandırmaq gücünə malikdirmi?

- İstahumin tük aparan çağları yola verib gəlmis adəm istahdən kəsildiyi vədəsində dolanmağa nə var ki.. Bütün zamanlarda yazziqlarının, yaratdıqlarının hesabına dolanın sənətçilər barmaq hesabı olub.

- Sizce, müasir Azərbaycan nəşri modern dünya nəşrinə nə dərəcədə yaxındır? Məsələn, sizin hansı əsərinizi dünya adəbiyyatına təqdim etmək olar?

- Dediiniz dərəcənin ölçüsü 100 xətti şkalalıdırısa, Azərbaycan nəşrində 100 şkala gücündə xeyli əsər var. Tanımış ədiblərimizin adını çəkməyə ehtiyac yoxdur. Cox az oxuci və yazıçıdan başqa ədəbi mühitin yetərincə tanımışdı. Əli Həsənli adlı bir yazıçı var, onun ən azından beş hekayesini götürüb dünyanın istonilən əlkəsinə çəkinmədən aparardım. Özümlə bağlı nə deyim...

Həmi elçə “Qəmərlidən keçən qatar”dan danışır. “Söz havası”, “Gül yaşı”, “Mismar” hekayələrimi, “Su qohumluğu” esəmini dünyanın istonilən ədəbi-bədii jurnalına tərəddüb etmədən gəndərdəm.

- Azər müəllim, siz bir müddət “Qobustan” jurnalında çalışmışsınız. Neca id i o illerin “Qobustan”?

- O illərin “Qobustan”ı mənim ömrümün çəkəcli, yamaşıl dövrüydü. O illərin “Qobustan”ını al-alvan boyalı, səsli, dadlı yuxu kimi xatırlayıram. Qapalı sovet rejimində “Qobustan” incəsənat dərgisi demokratik mühiti olan bir yamaşıl adaydı. Dərgidə Vidiadi Paşayev, Tofiq Abdin, Yusif Əliyev (üçünə də Allah rəhmət eləsin) kimi səristəli yaradıcı işçilər vardı. Dərginin və kollektivin yaradıcısi, ona can, qan, ruh və yön verən, adı, səhrəti, sorağı başqa ölkələrdən gələn gənc və gənc yanında ağsaqqal, müdrik statusunu qazanmış Anar bəy idi, şükürlər olsun ki, bu qənimət sənətçi bu gün də yaşamaqdadır.

Kompyutərsiz, internetsiz dövrdə

“Qobustan” dərgisi Azərbaycan, SSRİ və elçə də dünya xalqlarının incəsənat və maddəniyyətini öz səhifələrində layiqinə eks etdirdi. Dərginin hər sayı mənəvi dəyər kimi sevila-sevilə, əldən-ələ ötürüldür. Respublikada bir “Qobustan” ovqatı, bir “Qobustan” havası vardı.

- Anarın adını çəkdiniz, “Yazıcı” buraxılışında rəssamların Anar müəllimlə bağlı çəkidləri portretləri xaturladı... O portretlərin sırasında sizin də imzani... gördüm. Sizin də rəssamlığınız varmış... Rəsmələ nə zamandan maşğulsunuz?

- Yox, hayif ki, rəssam deyiləm, ancaq hərədən rəssamları yamsılayıram. Orta məktəbdə oxuyarkan coğrafiya müəllimi biza ölkələrin, dənizlərin, qıtaların şəklini çəkməyi tapşırımdı. Mənim payına Afrika qıtası düşdü. Birinci yeri qazandım. Həvəslənib Leninin portretini baxıb köçürüdüm. O qədər təriflədilər ki, havalandırm.

Karandaşa baxıb köçürməklə balaca bir albomu şəkillə doldurdum. Rəssamları yamsılamaq ikinci dövrüm “Qobustan” illarında olub. Yenə də karandaşa çəkirdim. Bağlıarda, çimərlikdə oturub adamları gizlice dəftərcəmə köçürüdüm. Yad adamların mənə rəssam gözüyle baxmağından fərqlənirdim. Bu həvəs də dəniz dalğası kimi gəlib üstündən keçdi. Xuxarıda

“Spontan” sözünü işlətdik. Bax bu ilin may, iyun ayında, gözlərimin zəiflədiyi bir vaxtda, gözləmədiyim bir məqamda həmin dalğa məni yena çulgadı, rəssamları yamsılamaq... Çəkarak, yaradaraq deməyə ona görə cürətim çatmır ki, rəssamlıqda işiq - kələg, perspektiv - məsafə deyilən adı elementar qaydaların öhdəsindən gələnməmiş. Tələm-tələslik karandaşa otuza yaxın portret çəkdir. Ortalığa çıxarmağa laviq biləməsən də onların arasında bəyəndiyim bir neçə iş var.

- Ənanəvi də olsa, hazırda üzərində işlədiyiniz əsər, yaxud yaradıcılıq planlarınız...

- “Cığır” adlı romanımı bitirməyimə az qalib. Yeni nəşr kitabımı çapa hazırlayıram...

- Cox sağ olun! Siza “Qobustan” jurnalı adından uğurlar arzulayırıq.

Söhbətləşdi: Naringül

